

Azərbaycan Respublikasında 2019-cu ildə sənayenin inkişafı haqqında

Ümumi daxili məhsul: 2018-ci ilə nisbətən 2,2% artaraq 81 681,0 milyon manat təşkil etmişdir.

Neft-qaz sektoru: Əvvəlki ilə müqayisədə 0,4% artaraq 31 289,2 milyon manat təşkil etmişdir (əlavə dəyərin 38,3%-i).

Qeyri-neft sektoru: Əvvəlki ilə müqayisədə 3,5% artaraq 50 391,8 milyon manat təşkil etmişdir (əlavə dəyərin 61,7%-i).

Sənayedə əlavə dəyər: 2018-ci ilə nisbətən 1,8% artaraq 33 845,0 milyon manat və ya ümumi daxili məhsulun 41,4%-ni təşkil etmişdir.

Sənayenin neft-qaz sektoru (əlavə dəyər): 2018-ci ilə nisbətən 0,4% artaraq 30 091,0 milyon manat olmuşdur.

Sənayenin qeyri-neft sektoru (əlavə dəyər): 2018-ci ilə nisbətən 14,5% artaraq 3 754,0 milyon manat olmuşdur.


Sənaye (ümumi buraxılış): Ötən ilə nisbətən ümumi buraxılış 1,8% artaraq 46 735,5 milyon manat təşkil etmişdir.

Sənayenin neft-qaz sektoru (ümumi buraxılış): 2018-ci ilə müqayisədə 0,2% artaraq 35 413,8 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoru (ümumi buraxılış): Əvvəlki ilə nisbətən 14,3% artaraq 11 321,7 milyon manat təşkil etmişdir. Qeyri-neft emal sənayesi isə ötən ilə müqayisədə 18,6% artmışdır.

Sənayenin qeyri-neft sektoruna yönəldilmiş əsas kapital: Ötən ilə nisbətən sənayenin qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 23,0% artmışdır.

Qrafik 1. Qeyri-neft sənayesinin artım tempi (yanvar-dekabr, faizlə)



Qeyri-neft sənayesində artım əsasən mebeldən başqa ağacın emalı və ağacdən məmulatların istehsalı (82,9%), tütün məmulatlarının istehsalı (80,7%), hazır metal məmulatlarının istehsalı (80,0%), kompüter, elektron və optik məhsulların istehsalı (51,8%), içki istehsalı (41,4%), toxuculuq sənayesi (33,2%), mebellərin istehsalı (29,5%), maşın və avadanlıqların quraşdırılması və təmiri (27,5%), kimya sənayesi (25,6%), kağız və karton istehsalı (25,5%), rezin və plastik kütlə məmulatlarının istehsalı (22,0%), qida məhsullarının istehsalı (10,8%), tikinti materiallarının istehsalı (5,0%), maşın və avadanlıqların istehsalı (1,0%) sahələrində müşahidə olunmuşdur.


Sənayenin struktur bölgüsü

Mədəncixarma sənayesi. Mədəncixarma bölməsində istehsalın həcmi əvvəlki illə müqayisədə 0,4% artaraq 32,7 milyard manat olmuşdur.

Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən istehsalın həcmi əvvəlki illə müqayisədə 11,5% artaraq 11,8 milyard manat olunmuşdur.

Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən istehsal əvvəlki ilə nisbətən 3,5% artaraq 2,0 milyard manat olmuşdur.

Su təchizatı sənayesi. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində ötən illə müqayisədə 6,0% artaraq 0,3 milyard manat olmuşdur.



Qrafik 2. 2019-cu il üzrə sənayenin struktur bölgüsü

Emal sənayesinin alt sahələri üzrə göstəricilər

Emal sənayesində istehsal olunmuş məhsulun və alt sahələri üzrə istehsal olunmuş məhsulunun həcmi və artım tempi, eləcə də alt sahələr üzrə xüsusi çəkisi aşağıdakı cədvəldə qeyd olunmuşdur.

Cədvəl 1. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı (2019-cu il)

Emal sənayesinin sahələri	2019-cu ildə istehsal edilmişdir, min manat	2018-ci ilə nisbətən (sabit qiymətlərlə), faizlə	Emal sənayesində xüsusi çəkisi
Cəmi emal sənayesi	11765299.7	111.5	100%
Qida məhsullarının istehsalı	3448406.4	110.8	29.3%
Neft məhsullarının istehsalı	3129193.4	96.8	26.6%
Tikinti materiallarının istehsalı	771712.4	105.0	6.6%
Kimya sənayesi	562525.7	125.6	4.8%
Metallurgiya sənayesi	514702.9	90.5	4.4%
Maşın və avadanlıqların quraşdırılması və təmiri	482707.1	127.5	4.1%
İçki istehsalı	437844.0	141.4	3.7%
Rezin və plastik kütlə məmulatlarının istehsalı	400349.2	122.0	3.4%
Toxuculuq sənayesi	299047.4	133.2	2.5%
Tütün məmulatlarının istehsalı	248911.0	180.7	2.1%
Hazır metal məmulatların istehsalı	248748.3	180.0	2.1%
Maşın və avadanlıqların istehsalı	213864.8	101.0	1.8%
Elektrik avadanlıqlarının istehsalı	188135.6	101.1	1.6%
Poliqrafiya məhsullarının istehsalı	138476.1	142.2	1.2%
Mebellərin istehsalı	115012.4	129.5	1.0%
Geyim istehsalı	109049.0	122.6	0.9%
Kağız və karton istehsalı	107178.9	125.5	0.9%
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı	93339.6	82.3	0.8%
Kompyuter, elektron və optik məhsulların istehsalı	88644.2	151.8	0.8%
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı	70349.1	113.3	0.6%
Mebeldən başqa ağacın emalı və ağacdən məmulatların istehsalı	66289.6	182.9	0.6%
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı	19401.3	97.1	0.2%
Sair nəqliyyat vasitələrinin istehsalı	8300.8	82.6	0.1%

Əczaçılıq məhsullarının istehsalı	3110.5	120.6	0.0%
-----------------------------------	--------	-------	------

Qrafik 3. İşçilərin sayının sahə bölgüsü (yanvar-noyabr 2019-cu il)

